

Maye qarışığının özlülüğünün təyin edilməsi (müzakirə təriqilə)

Ş.İ. Mustafayev, t.ü.f.d.,

A.T. İsmayılova

Respublika Seysmoloji Xidmət Mərkəzi

e-mail: ismayilova-almaz@mail.ru

Açar sözlər: quyu, ştanq, nasos, plunjər, özlülük, maye qarışığı, silindr.

Определение вязкости смеси (в порядке обсуждения)

Ш.И. Мустафаев, д.ф.т.н., А.Т. Исмайлова
Республиканский центр сейсмологической службы

Ключевые слова: скважина, штанг, насос, плунжер, вязкость, смесь жидкости, цилиндр.

В практике нефтедобычи, в частности при эксплуатации скважин, воздействии на призабойную зону скважин и пласты термическими и другими методами, подсчете запасов нефти, разработке месторождений нефти и газа и т.д. величина вязкости имеет существенное значение.

Кроме того, при решении вопросов оптимизации добычи нефти, установлении оптимальных режимов эксплуатации скважин и т.д. вязкость также играет важную роль.

Как известно, величина вязкости зависит от процента обводненности продукции скважины, для определения которой требуется проведение сложных расчетов.

На примере НГДУ "Балаханынефть" проведены расчеты по определению вязкости смеси в зависимости от процента обводненности и построены графики зависимости этих показателей. Кроме того, предложен метод определения вязкости с учетом влияния температуры смеси.

В результате выполненных работ определены потери в кляпаных узлах насосов и даны рекомендации по увеличению добычи нефти.

Specification of mixture viscosity (in the order of discussion)

Sh.I. Mustafayev, Ph.Dr. in Tech.Sc., A.T. Ismailova
Republican Seismic Survey Centre

Keywords: well, drill rod, pump, plunger, viscosity, liquid mixture, cylinder.

In oil production practice, particularly in well exploitation, influence on bottomhole zone and reservoirs by thermic and other methods, as well as in oil reserves calculation and exploitation of oil and gas fields, viscosity value has a great importance.

Moreover, during solution of issues on oil production optimization, setting optimum operation modes for wells etc., the viscosity also plays a significant role.

As it is well known, viscosity value depends on watercut percentage of well product, for specification of which complicated calculations are required.

In the context of "Balakhanyneft" OGPD, the paper presents the calculations on the definition of mixture viscosity and the dependence graphs of these parameters developed. Besides, a method for viscosity specification considering the influence of mixture temperature is offered.

As a result of carried out surveys, pumps' valve units losses have been identified and the recommendations on oil production increase given.

Giriş

Neftçixarma texnikasında, yəni quyuların istismarında, quyudibinə, laylara istər termiki, istərsə də polimer və turşularla təsir prosesində laydan gələn maye qarışığının özlülüyü mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, neft yataqlarının işlənməsi, ehtiyatların hesablanması, quylarda istismar rejimlərinin optimal təyin edilməsində özlülünün böyük təsiri var.

Özlülünün həm praktiki, həm də analitik üsullarla hesablanması müxtəlif çatınlıklarla əlaqədardır. Belə ki, bəzi lazımi avadanlıq və metodikaların olmaması, yaxud mövcud avadanlığın özlülünün təyin edilməsində xətalara yol verması bu kəmiyyətin dəqiq qiymətini aydınlaşdırmağa imkan vermir.

Maye qarışığının özlülüğünün real qiymətinin təyin edilməsi məqalədə əsas məqsəd kimi qarşıya qoyulmuşdur.

Laydan gələn maye qarışığının özlülüyü onu təşkil edən komponentlərin tərkibi ilə yanaşı, quyu məhsulunun sulaşma faizi, quyunun dərinliyi və quyudibi temperaturdan da asılıdır.

İstismar təcrübəsi göstərir ki, hesablamlarda sulaşma faizinin rolü xüsusi olaraq nəzərə alınmalıdır.

Emulsiyanın özlülüğünün təyin edilməsi üçün bir sıra empirik və nəzəri düsturlar təklif edilmişdir. Bunlardan bəziləri (neftda "su") aparılmış laboratoriya tədqiqatlarının nəticələrinə əsaslanır.

1. Emulsiyada suyun miqdarı az olduqda Eynşteyn düsturundan istifadə olunur:

$$\mu_e = \mu_h (1 + 2.5B), \quad 0 \leq B \leq 0.15, \quad (1)$$

burada μ_h – neftin özlülüyü, MPa·s; B – mayenin sulaşma faizidir.

2. Teylor düsturunda neft və suyun özlülükleri nəzərə alınır:

$$\mu_e = \left(1 + 2.5B \frac{\mu_B + 0.4\mu_H}{\mu_B + \mu_H} \right), \quad 0 \leq B \leq 0.17. \quad (2)$$

3. Sulaşma faizi $0.17 < B \leq 0.40$ diapazonunda olduqda Leviton və Leyton düsturundan istifadə edilir:

$$\mu_e = \mu_H \left[1 + 2.5B \left(B + B^{\frac{5}{3}} + B^{\frac{11}{3}} \right) \frac{\mu_B + 0.4\mu_H}{\mu_B + \mu_H} \right] \quad (3)$$

4. Kaliforniya neftlərinin parametrləri əsasında Monson düsturu təklif edilmişdir:

$$\mu_e = \mu_H (1 + 2.5B + 2.19B^2 + 27.45B^3), \quad 0 \leq B \leq 0.50. \quad (4)$$

Düsturları müqayisə etdikdə görürük ki, Teylor düsturu Eynşteyn düsturuna nisbətən bir qədər kiçildilmiş nəticələr verir. Leviton və Leyton düsturunun üstünlüyü isə ondan ibarətdir ki, onun həm tətbiq diapazonu əhəmiyyətli dərəcədə genişdir, həm də suyun özlülüyü nəzərə alınır. Monson düsturunun üstünlüyü onun tətbiq diapazonunun geniş olması və sulaşma faizindən daha çox toplananlardan istifadə etməsi ilə izah oluna bilər. Lakin suyun özlülüğünün nəzərə alınmaması bu düsturun mənfi cəhətidir.

Məlum olduğu kimi, respublikamızda neftçixarmanın tarixi çox qədimdir. Yəni 150 ildən artıqdır ki, məhsuldar qatlar istismar olunur və bu müddət ərzində lay enerjisinin (təzyiqinin) tükənməsilə yanaşı, quyuların məhsulü da xeyli sulaşmışdır. Belə ki, əksər NQÇI-lərdə ştanqlı quyu nasosları (SQN) ilə istismar olunan quyuların məhsulunun sulaşması 90 %-dən artıqdır.

Bu halda emulsiyanın özlülüğünün hesablanması üçün aşağıdakı düsturlardan istifadə etmək məqsədə uyğundur:


$$\mu_e = \frac{\mu_H}{1 - \sqrt[B]{B}}, \quad B \leq 0.77. \quad (5)$$

$$\mu_e = \frac{\mu_B}{1 - \sqrt{1-B}}, \quad B > 0.77, \quad (6)$$

burada B – çıxarılan neftin sulaşma faizi; μ_H , μ_B – uyğun olaraq suda neft və suyun özlülükleridir, $\text{mPa}\cdot\text{s}$.

Məsələnin qoyuluşu

"Azneft" İstehsalat Birliyinin neft və qazçıxarma idarələrində SQN-lə istismar olunan quyuların əksəriyyəti azhasılaklıdır. Qoyulan məsələnin həlli laboratoriya şəraitində baxılmışdır. Misal üçün, "Balaxanineft" NQÇI-də istismar olunan horizontları gələn mayenin sulaşma faizi B və neftin özlülüğün H görə qruplaşdırıq. İstismar olunan obyektləri (horizontları) neftin özlülüğünün qiymətlərinə görə şərti olaraq üç qrupa ayırmış olar: yuxarı, orta və aşağı. Yuxarıda qarışığın özlülüyü 0.009–0.035, ortada 0.035–0.066, aşağıda isə 0.122–0.142 intervalında dəyişir [1]. NQÇI-də sulaşma faizindən asılı olaraq özlülüğün dəyişməsini müyyənləşdirmək üçün (5) və (6) düsturları uyğun olaraq əyirlər qurulmuşdur.



Məye qarışığının özlülüğünün sulaşma faizindən asılılığı qrafik

Bu qrafikin köməyi ilə "Balaxanineft" NQÇI-də istismar olunan horizontlardan quydubinə axan maye qarışığının özlülüğünü təyin etmək olar. Qrafikdə I, II və III rəqəmləri müvafiq olaraq yuxarı, orta və aşağı obyektlərdəki istismar horizontlarını göstərir.

Göstərilən əyirləri respublikamızın digər NQÇI-lərində istismar olunan horizontlar üçün da qurmaq olar.

Bu qrafikdən istifadə qaydasını bir neçə misal göstərek.

Misal 1. İstismarda olan və SQN-lə işləyən hər hansı bir quyudan çıxarılan mayenin sulaşması $B = 75\%$ -dir. Quyu orta təbəqədən istismar olunur. Bu quyudan çıxarılan maye qarışığının özlülüğünü təyin etmək üçün 1 oxu ilə hərəkət edərək tapırıq ki, özlülük $0.045 \text{ mPa}\cdot\text{s}$ təşkil edir.

Misal 2. İstismarda olan quyudan çıxarılan mayenin sulaşması $B = 85\%$ -dir. Quyu aşağı təbəqədən istismar olunur. Bu quyudan çıxarılan maye qarışığının özlülüğünü təyin etmək üçün 2 oxu ilə hərəkət edərək tapırıq ki, özlülük $\mu_e = 0.141 \text{ mPa}\cdot\text{s}$ dir.

Tədqiqatın nəticələri

Ayrı-ayrı neft məhsulları (yağlar) üçün özlülüğün temperaturdan asılılığı empirik düstur, cədvəl

və nomoqramların olmasına baxmayaraq (horizontalın neftlərinin özlülüyü bir-birindən çox fərqlidir), hər horizontun nefti üçün nə düstur, nə də nomogram var. Göstərilən şəraitdə nasos qəbulunda qarışığın özlülüğünü təyin etmək üçün aşağıdakı üsulü təklif etmişik [2].

Əvvəl neftin yer üzərindəki özlülüğünün məlum qiymətinə əsasən verilmiş dərinlikdəki qiyməti tapırıq, sonra bu qiyməti daxil etməklə sulaşma faizindən asılı olaraq qarışığın (emulsiyanın) özlülüğünü hesablayırıq. Daha sonra nomogramdan klapanlardakı itkiyi taparaq həmin qiymətdən istifadə edirik [3].

Bələliklə, bu məsələnin həll edilməsi üçün quyuğunda (yer üzərindəki) orta illik temperatura əsasən neftin nasos qəbulundakı özlülüğünün qiymətini, yəni verilən dərinlikdə termik qradientlə hesablanan temperaturdakı neftin özlülüğünü təyin etmək vacib şartdır.

Bu məsələni [4]-ə əsaslanaraq, aşağıdakı kimi həll etmişik.

Puazeylin təklifi etdiyi empirik düsturun dəyişdirilmiş forması olan, Din və Len tərəfindən alınan düstura əsaslanaraq, [4]-dəki misal nümunəsində göstərilən kəmiyyətlərin qiymətlərindən istifadə edərək, hesablamalar vasitəsilə temperaturun 1°C artması nəticəsində özlülüğün əvvəlki qiymətinin neçə faiz dəyişdiyini müyyəyən etmişik. Hesablamalar nəticəsində məlum olmuşdur ki, neftin temperaturu hər hansı başlangıç temperatur 0-dan 1°C -ə artdıqda, onun özlülüyü 0°C -dəki özlülüğün təxminən 2.3% -i qədər azalır. Bundan istifadə edərək, yer üzərindəki temperaturu (0 – 20°C) başlangıç qəbul edib istənilən dərinlikdə (geotermik qradientə əsasən təyin olunmuş temperaturda) neftin özlülüyü, daha sonra sulaşma faizinə görə,

uyğun düsturla qarışığın özlülüyü hesablanır.

Məsələn, fərqli edək ki, nasosun asağı dərinliyi 600 m -dir. İstismar olunan horizont – VI. Bu horizontun neftinin yer üzərindəki temperaturda (20°C -də) dinamik özlülüyü $0.02699 \text{ mPa}\cdot\text{s}$ -dir.

Onda 600 m dərinlikdə, yəni nasosun qəbulu yaxınlığında neftin temperaturu aşağıdakı kimi hesablanacaq

$$t = 20 + \frac{600}{34} = 20 + 17.6 = 37.6^\circ\text{C}.$$

Bələliklə, $t=17.6^\circ\text{C}$ artdıqda özlülük $17.6\cdot2.3=40.5\%$ azalır. Əgər 20°C -də özlülük $0.02699 \text{ mPa}\cdot\text{s}$ -dirse, 37.6°C -də $\eta = 0.02699 \cdot 0.405 \approx 0.011 \text{ mPa}\cdot\text{s}$ olacaq.

Onda 37.6°C -də, yəni 600 m dərinlikdə yerləşən nasosun qəbulundakı neftin özlülüyü $\eta_{37.6} = 0.02699 - 0.011 \approx 0.01599 \text{ mPa}\cdot\text{s}$ olar.

Neft 600 m dərinlikdə, yəni $\eta_{37.6^\circ\text{C}} = 0.01599 \text{ mPa}\cdot\text{s}$ təyin edildikdən sonra sulaşma faizindən asılı olaraq, (5), (6) düsturlarından qarışığın (emulsiyanın) özlülüyü hesablanır.

Nəticə

Məqalədə "Balaxanineft" NQÇI-nin misalında sulaşma faizindən asılı olaraq qarışığın özlülüğünü müyyənləşdirmək üçün hesablamalar aparılmış və bu göstəricilərin asılılıq qrafiki qurulmuşdur. Bundan başqa, qarışığın temperatur təsirini nəzərə alaraq, özlülüğün təyin edilməsi üsulü təklif edilmişdir.

Yuxarıda göstərilən araşdırımlar nəticəsində "Balaxanineft" NQÇI-nin quyu nasosu klapanlarında olan itkilər hesablanmış və bu quyularda gündəlik hasilatı artırmaq üçün təkliflər verilmişdir.

Ədəbiyyat siyahısı

- Aliyev B.Ş. Vybor площадей для шахтной разработки нефтяных месторождений. – Bakı: Azernesh, 1979, c. 39-52.
- M.K. Bagirov. Kompleksnye metody vozdeystviya na prizabojnuyu zonu gazoneneftyanых пластов. – Bakı: Gənun, 2017, c. 45-53.
- Stepanova I.C. Issledovanie klapannih uzelov glubinnih nasosov: dis. na sonsk. уч. степ. канд. техн. наук, Bakı, 1970, c. 153.
- Rybäk B.M. Analiz nefti i nefteproduktov. – M.: Gostoptexizdat, 1962, c. 256-272.